

MULTICULTURALISM AND THE CONCEPT OF CONSENSUS OF CULTURES



Narmina Gasimova¹

UDC: 316.74:008

LBC: 60.50:71.2

HoS: 65

DOI: 10.33864/2790-0037.2025.v6.i2.103-111

Keywords:

Cultural consensus,
Transformative dialogue,
Understanding between civilizations,
Cultural diversity,
New world order

ABSTRACT

The main essence of the practice of multiculturalism, which has become one of the main philosophical concepts of the world society, is mutual understanding, joint activity and equal dialogue of different cultures. In a globalizing society, people migrate and get acquainted with different cultures, creating conditions for cultural and transformative dialogue. Of course, in a civilized society, any culture must be accepted with mutual understanding, conditions and grounds must be created for different cultures to respect and understand each other. This is the need for international cultural dialogue. Exchange and dialogue between different ethnic groups and cultures are becoming more and more intense, which further increases the need for regulating the balance in the system of ethnopolitical relations of multiethnic societies. It is an important condition for achieving cultural consensus and is a mutual process.

¹ PhD in Philosophy,

Teacher of the Department of Humanities of the Azerbaijan State Oil and Industry University; Baku, Azerbaijan

E-mail: narmin_aa@mail.ru

<https://orcid.org/0000-0002-9790-0018>

To cite this article: Gasimova, N. [2025]. Multiculturalism and the Concept of Consensus of Cultures. *History of Science journal*, 6(2), pp.103-111.

<https://doi.org/10.33864/2790-0037.2025.v6.i2.103-111>

Article history:

Received: 18.04.2025

Accepted: 03.06.2025



Copyright: © 2025 by AcademyGate Publishing. This article is an open access article distributed under the terms and conditions of the CC BY-NC 4.0. For details on this license, please visit <https://creativecommons.org/licenses/by-nc/4.0/>.

MULTİKULTURALİZM VƏ MƏDƏNIYYƏTLƏRİN KONSENSUSU KONSEPTİ



Nərminə Qasımovə¹

UOT: 316.74:008

KBT: 60.50:71.2

HoS: 65

DOI: 10.33864/2790-0037.2025.v6.i2.103-111

Açar sözlər:

Mədəni konsensus,
Transformativ dialoq,
Sivilizasiyalararası
anlaşma,
Mədəni müxtəliflik,
Yeni dünya düzəni

ANNOTASIYA

Qlobal cəmiyyətin əsas fəlsəfi konsepsiyalardan birinə çevrilmiş multikulturalizm təcrübəsinin əsas mahiyyətini fərqli mədəniyyətlərin qarşılıqlı anlaşması, birləşmiş fəaliyyəti və habelə onların bərabərhüquqlu dialoqu təşkil edir. Qloballaşan cəmiyyətdə insanlar miqrasiyaya uğrayaraq müxtəlif mədəniyyətlərlə tanış olurlar bu halda mədəni və transformativ dialoq üçün mövcud şərait yaranmış olur. Təbii ki, sivil cəmiyyətdə istənilən mədəniyyət qarşılıqlı anlayışla qəbul edilməli və fərqli mədəniyyətlərin bir-birinə hörmət etməsinə, anlaşmasına şərait və zəmin yaradılmalıdır. Fərqli etnosların və etnik mədəniyyətlərin mübadiləsi və dialoqu daha intensiv xarakter alaraq beynəlxalq mədəni dialoqlara ehtiyacı daha da artırır. Polietnik cəmiyyətlərin etnik-siyasi münasibətlər sistemində tarazlığın tənzimlənməsi mədəni konsensusun əldə edilməsinin mühüm şərtidir və qarşılıqlı prosesdir.

¹ Fəlsəfə üzrə felsəfə doktoru,
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti; Bakı, Azərbaycan

E-mail: narmin_aa@mail.ru

<https://orcid.org/0000-0002-9790-0018>

Məqalə istinad: Qasımovə, N. [2025]. Multikulturalizm və Mədəniyyətlərin Konsensusu Konsepti. *History of Science jurnalı*, 6(2), ss.103-111.

<https://doi.org/10.33864/2790-0037.2025.v6.i2.103-111>

Məqalənin tarixçəsi:

Məqalə redaksiyaya daxil olmuşdur: 18.04.2025

Təkrar işlənməyə göndərilmişdir: 19.05.2025

Çapa qəbul edilmişdir: 03.06.2025



Copyright: © 2025 by AcademyGate Publishing. This article is an open access article distributed under the terms and conditions of the CC BY-NC 4.0. For details on this license, please visit <https://creativecommons.org/licenses/by-nc/4.0/>.

МУЛЬТИКУЛЬТУРАЛИЗМ И КОНЦЕПТ КОНСЕНСУСА КУЛЬТУР



Нармина Гасымова¹

УДК: 316.74:008

ББК: 60.50:71.2

HoS: 65

DOI: 10.33864/2790-0037.2025.v6.i2.103-111

Ключевые слова:

Культурный консенсус,
Трансформативный
диалог,
Взаимопонимание
между цивилизациями,
Культурное
разнообразие,
Новый мировой
порядок

АННОТАЦИЯ

Основная суть практики мультикультурализма, ставшей одной из основных философских концепций мирового общества, заключается во взаимопонимании, совместной деятельности и равноправном диалоге различных культур. В глобализирующемся обществе люди мигрируют и знакомятся с разными культурами, создавая условия для культурного и преобразовательного диалога. Конечно, в цивилизованном обществе любая культура должна приниматься с взаимопониманием, должны быть созданы условия и основания для того, чтобы разные культуры уважали и понимали друг друга. Обмен и диалог между различными этническими группами и культурами становятся все более интенсивными, что еще больше увеличивает потребность в международном культурном диалоге. Регулирование баланса в системе этнополитических отношений полиэтнических обществ является важным условием достижения культурного консенсуса и представляет собой взаимный процесс.

¹ Доктор философии по философии,
Преподаватель кафедры «Гуманитарные науки», Азербайджанский государственный университет нефти и промышленности;
Баку, Азербайджан

E-mail: narmin_aa@mail.ru

<https://orcid.org/0000-0002-9790-0018>

Цитировать статью: Гасымова, Н. [2025]. Мультикультурализм и концепт консенсуса культур. *Журнал History of Science*, 6(2), с.103-111.

<https://doi.org/10.33864/2790-0037.2025.v6.i2.103-111>

История статьи:

Статья поступила в редакцию: 18.04.2025

Отправлена на доработку: 19.05.2025

Принята для печати: 03.06.2025



Copyright: © 2025 by AcademyGate Publishing. This article is an open access article distributed under the terms and conditions of the CC BY-NC 4.0. For details on this license, please visit <https://creativecommons.org/licenses/by-nc/4.0/>.

1. Giriş

Müasir cəmiyyətdə mədəni universallıq müxtəlif mədəni ənənələrin qlobal sivilizasiya kontekstində kreativ və transformativ dialoqudur. Mədəni plüralizm prinsipləri mədəni postmodernizmin əsas qayəsidir və mədəni əlaqələrin inkişaf etdirilməsi zamanın tələbidir. Bu gün müasir dünyada intensiv mədəni dialoqla bərabər qarşılıqlı mübadilə də mövcuddur ki, bu da özlüyündə qarşılıqlı mədəni fəaliyyətə, mədəniyyətlərin yaxınlaşmasına münbət şərait yaradır. Sivilizasiyaların yaxınlaşması sonda həm də iqtisadi birlik üçün əhəmiyyətlidir. Beləki, ölkələrin yaxınlaşması elm və təhsil sahəsində, qlobal problemlərin həllində ümumi nəaliyyətlərin əldə olunmasına, dünyada sülhün bərqərar olmasına xidmət göstərir.

Məqalədə qloballaşan dünyyanın vacib bir elementinə çəvrilmiş multikulturalizmin və mədəniyyətlərin konsensusunun konseptual əhəmiyyəti diqqətə çatdırılmış, sivilizasiyaların transformativ dialoqunun uğurlu olmasının xüsusi programın tərtib edilməsinin və həyata keçirilməsinin vacibliyi vurğulanmışdır. Təsadüfü deyil ki, sivilizasiyalararası transformativ dialoq sivilizasiyaların toqquşdurulması cəhdlərinin qarşısının alınmasının və qlobal problemlərin həlli üçün mühüm şərtlərdəndir.

2. Sivilizasiyalararası dialoq və sosial-mədəni inkişafın perspektivləri

Sivilizasiyaların dialoqu anlayışını sivilizasiyalar arasında əlaqələrin möhkəmlənməsi prosesi kimi göstərmək olar. Sivilizasiyalar arasında dialoqun əsas məqsədi dünyada sülhün bərqərar edilməsidir. Şərti olaraq dünyani iki sivilizasiyaya ayırmak olar: biri müxtəlifliyi təhlükə kimi qəbul edir, digəri isə onda yeni perspektivlər görür və onu inkişaf prosesinin ayrılmaz hissəsi hesab edir.

Bu gün sivilizasiyalar arasında dialoq hər bir dövlətin maraq dairəsindədir. Son zamanlar bu istiqamətdə bir çox beynəlxalq konfranslar, forumlar, tədbirlər keçirilməkdədir. Sivilizasiyaların toqquşdurulması cəhdlərinin qarşısının alınması, qlobal problemlərin həlli üçün dünyada beynəlxalq hüquq normaları ilə yanaşı, ümumbəşəri mənəvi dəyərlərə istinad da zəruridir [3].

Sivilizasiyaların transformativ dialoqunun uğurlu olmasını istəyiriksə, monomədəniyyətin və özündən təcrid olunmuş mədəniyyətin bütün təfərruatlarının aşadırılması üçün xüsusi programın tərtib edilməsinə və həyata keçirilməsinətəmin etməliyik. Bu gün monomədəniyyətlər qapılarını artıq bütün dünyaya açmalıdır. Lakin belə bir fikir də mövcuddurki, multikultural kontekstdə fəaliyyət dünyyanın müxtəlif guşələrində və fərqli ölkələrdə bu cəhətlər insanların özəmədəniyyətinə mənfi təsir göstərmişdir. Ona görə də insan başqa mədəniyyətlərə başqa bir tərzdə baxmaq məcburiyyətində qalmışdır. Dominanat mədəniyyətlərin hökmranlığı fonunda azsaylı xalqlara və mədəniyyətlərə qarşı qırğınlar, soyqırımlar baş vermişdir. Bir fikir də var ki, vaxt gələcək, mədəniyyətlər insanların nəinki davranışlarında, hətta anatomiyasında, fizionomiyasında da dəyişikliklərə gətirib çıxaracaqdır. Bütün bu bələlərin baş verməsi, insanların məhv edilməsi onların beyninə xoşagəlməyən psixanalitik dəyişikliklər gətirmişdir.

Sivilizasiyalararası transformativ dialoqun əhəmiyyəti cəhətlərindən biri də, onun qlobal problemlərin həllinə verdiyi töhfədir. Bu gün dünyada artıq milli dövlətlər çərçivəsində fərqli ekoloji, siyasi, iqtisadi problemlərin bir dövlət və region səviyyəsində həlli mümkün deyildir. Hər bir ölkə öz daxili problemləri həll etmək üçün, qlobal layihələrdə iştirak etmək və öz töhvəsini vermək məcburiyyətindədir. Sivilizasiyalararası dialoq, dünyada tolerantlığın və multikulturalizmin inkişafına təkan verir. Çünkü, məhz dialoq dünya xalqlarının yaxınlaşmasını və qarşılıqlı olaraq bir-birini tanıması üçün şərait yaradır. Eyni zamanda dünyada din və siyaset münasibətləri öz əhəmiyyətini daha da

artırmışdır. Sekulyar sistemlərdə onların birbirindən ayrılması məsələsi hələ də müzakirə obyekti olaraq qalır. Bu baxımdan, sivilizasyon inkişafda və yeni dünya nizamının olduğu daha yaxşı anlaşılacaq. formallaşmasında dinlərin yeri və rolunu sosial-fəlsəfi baxımdan araşdırmaq xüsusi aktuallıq kəsb edir. Sivilizasiya və dünya nizamı modellərinin sosial-fəlsəfi baxımdan araşdırılması, müasir dünyyanın siyasi problemlərinin mahiyyətini dərk etmək baxımdan mühüm əhəmiyyət kəsb edir.

Yeni dünya nizamı ilə əlaqədar sekulyar və klerikal rejimlərim özünəməxsus modelləri mövcuddur. Lakin, mövcud dünya nizamında hər iki rejim paralel şəkildə fəaliyyət göstərirler. Çağdaş dünyada sekulyar və teokratik dövlətlər və cəmiyyətlər paralel şəkildə mövcuddurlar. Qərb ölkələrdə son dövrdə xristianyönlü partiyaların seçilərdə hakimiyyətə gəlməsi, dini dəyərlərin cəmiyyətin həyatında daha da canlandırmaqdır. Bu tendensiyanın liberal ölkələrdə güclənməsi bir daha təsdiq edir ki, yeni dünya nizamında dinlərin özünəməxsus rolu olacaqdır. Bu tendensiyanın liberal ölkələrdə güclənməsi bir daha təsdiq edir ki, yeni dünya nizamında dinlərin özünəməxsus rolu olacaqdır. Bu baxımdan, dövlətlərin bütünlüğünün təmin edilməsi üçün, dünyada sülhün təmin olunması üçün, dinlərin sosial-siyasi layihələrinin dinlərarası münasibətlərin araşdırılması da bir o qədər aktualdır.

Dünyada milli dövlətlər üçün yaranan təhlükə, onların tədricən müxtəlif sivilizasiyalarda birləşmə cəhdlərini və alternativ güc kimi ortaya çıxması zərurətini meydana gətirdi. Dünyada sivilizasiyalar və dinlərarası dialoqun fərqli modelləri mövcuddur. Bu modellər fərqli siyasi qüvvələrin maraqları çərçivəsində formalışdır. Təəssüf ki, dünyanın bir çox ölkələrdə toqquşmalar və humanitar problemlər ayrı-ayrı xalqların faciəsinə əvvəlib. Eyni zamanda, bu qarşidurmalar milli və dini zəmində baş verir. Bu səbəbdən də də dünyada mədəniyyətlərarası dialoqun rolunun dominantlıq təşkil etməsi və qlobal problemlərin intellektual, mədəni, tolerant müstəvidə həlli olduqca önemlidir. Bu sahədə potensialı güclü olan ölkələrin dialoq məsələlərində təşəbbüslerinin və rolunun artırılması da vacib amillərdəndir.

3. Azərbaycan mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kimi

Azərbaycan hökuməti dünyada sülhün bərqərar olmasına öz tarixi missiyasını davam etdirir. Buna görə də, Azərbaycan Şərqi və Qərb sivilizasiyaları arasında dialoqun əsas mərkəzinə çevrilmişdir. Bu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məqsədyönlü strateji siyasətidir. Azərbaycanın sivilizasiyalararası dialoq və multikulturalizm siyaseti istiqamətdə atdığı addımların sosial-fəlsəfi təhlili verilmiş və bunun yeni cəmiyyət quruculuğunda və yeni dünya nizamında əhəmiyyəti vurğulanmışdır. Problemin işlənmə dərəcəsi. Sivilizasiyalar və onlar arasında dialoq, eyni zamanda dünya nizamı kimi aktual məsələlər əsasən XVIII-XIX əsrənən başlayaraq aktual olmuşdur. Bu anlayışların tədqiqinə sosial-fəlsəfi aspektən yanaşma, problemin siyaset və dinsüناسlıq kontekstində əlaqəli bir şəkildə araşdırılmasını nəzərdə tutur. Bu isə, problemin fənlərarası metodologiyaya əsaslanaraq tədqiq olunması deməkdir və daha obyektiv elmi nəticələrin əldə edilməsinə şərait yaradır.

Azərbaycançılıq fəlsəfəsi, müasirlik, öz tarixi köklərimizə, ənənələrimizə bağlılıq var. Eyni zamanda, Azərbaycan dünyəvi dövlətdir. Azərbaycanda bütün dinlərin nümayəndələrinə çox böyük hörmət var. Hesab edirəm ki, bu forum sülh dialoqunun, sülh mədəniyyətinin, mədəniyyətlərarası, dinlərarası dialoqun hazırda sülh və təhlükəsizliyə qorxu yaradan amilləri aradan qaldırmağa və ən əsası, münaqişələrin həll edilməsinə və sülh prosesinə dəstək verilməsinə yardımçı olacaq.

Azərbaycan sivilizasiyalararası dialoqa və mədəni konsensusa real töhfələr vermək iqtidarındadır. Sülh və gələcəyə dair qlobal problemlərin həlli yönündə dinc birgəyəşayış,

qarşılıqlı anlaşma mədəniyyəti, sivilizasiyalar və dinlərarası dialoq və əməkdaşlıq, multikulturalizm ideyaları xüsusilə özəl əhəmiyyət kəsb edir. Müasir dövrün çağırışları bəşəriyyətin qarşısında ciddi vəzifələr qoyur.

O, Azərbaycanın dağdırılmış, təhqir olunmuş milli, dini-mənəvi irs nümunələrini, multikultural ənənələrinə sadıq qalaraq bütün dinlərə məxsus abidələri - məscid və məbədləri yenidən bərpa və inşa etdiyini, minalanmış torpaqları təmizləyərək genişmişiyaslı yenidənqurma işləri apardığı barədə danışır. Bildirib ki, Azərbaycanın kultursidə məruz qalmış ərazilərində dini-mənəvi irsin bərpa və qorunması yönündə görülən işlərə BMT Sivilizasiyalar Alyansının dəstəyi bu illər ərzində hər zaman hiss edilib: Sivilizasiyaların toqquşdurulması cəhdlerinin qarşısının alınması, qlobal problemlərin həlli üçün dünyada beynəlxalq hüquq normaları ilə yanaşı, ümuməşəri mənəvi dəyərlərə istinad da zəruridir [4].

Bu gün sivilizasiyalar arasında dialoq hər bir dövlətin maraq dairəsindədir və aktuallıq kəsb edir, eləcə də Azərbaycan üçün. Son zamanlar bu istiqamətdə bir çox beynəlxalq konfranslar, forumlar, tədbirlər keçirilməkdədir. Azərbaycan Respublikası da bütün tədbirlərdə fəal iştirak etməklə yanaşı bilavasitə təşəbbüskarə da çevrilib. Təkzib edilməz faktlardan biri də odur ki, sivilizasiyalar və dinlərarası dialoq üçün tolerantlıq və döyünlülük ənənələri ilə zəngin olan ölkələrin və regionların təcrübəsindən istifadə etmək vacibdir. Azərbaycan bu nöqtəyi-nəzərdən dini konfessiyalar və millətlərin dinc yaşayışına görə unikal nümunədir. Təkzibedilməz faktlardan biri də odur ki, dinlərarası dialoq üçün tolerantlıq və döyünlülük ənənələri ilə zəngin olan ölkələrin və regionların təcrübəsi vacibdir. Azərbaycan bu nöqtəyi-nəzərindən nümunəvi ölkədir. Bu ənənələrin kökləri tarixin dərinliyinə qədər uzanır. Müxtəlif dinlərin tərəfdarları hələ qədimdə bu torpaqlarda məskunlaşışları və əsrlər boyu birgə dinc yaşayıblar. Misal kimi Bakı şəhəri Suraxanı rayonunda yerləşən atəşpərəstlərin Məbədini göstərmək olar. Baxmayaraq ki, bu abidənin tikilməsindən bir neçə yüzillik keçib və Azərbaycan ərazisində yeni dinlər yaranıb o, günümüzə qədər saxhana bilib və bu gün abidə dövlət tərəfindən qorunur. Bu yer atəşpərəstlərin ibadət etdiyi yer olsa da, bu abidə ilə müsəlmanlar və digər dinlərdən olan insanlar da maraqlanır. Digər misal kimi, Babilistan tərəfindən talan edilmiş (e.ə. 586-cı il) Yəhudİ Çarlığından qaçmış bəzi yəhudİ mühacirlərin Azərbaycan torpaqlarında məskunlaşmasını göstərmək olar.

Eramızın birinci yüzülliyin yarısında xristianlığın tərəfdarları Azərbaycanda məskunlaşmış və burada Alban kilsəsini tikmişlər. İslam dininin Azərbaycana gəlməsi ilə regionda dini döyünlülük ənənələrini daha da gücləndirdi. Azərbaycan Respublikası sivilizasiyaların dialoqu istiqamətdində keçirilən beynəlxalq konfrans, forum, tədbirlərin fəal iştirakçısı olmaqla yanaşı, eyni zamanda onların təşəbbüskarına da çevrilir [1].

Cəsarətlə deyə bilərik ki, Azərbaycan artıq dünyada multikulturalizm və sivilizasiyalar arasında konsensus məkanı kimi qəbul edilir. Xalqımızın sahib olduğu multikultural dəyərlərin dünyaya təqdim edilməsində, ölkələr və beynəlxalq qurumlar arasında sivilizasiyalararası dioloqun təşviq edilməsində, multikulturalizmin Azərbaycan modelinin təbliği sahəsində Heydər Əliyev Fondunun da əvəzsiz xidmətləri vardır. Bu məqamda onu da deyək ki, Azərbaycan multikulturalizm prinsiplərini dünyada təbliğ edən nadir ölkələrdəndir. Bu gün multikulturalizm Azərbaycan Respublikasının dövlət siyasətinin prioritetinə çevrilmişdir. Yaşadığımız günlərin reallığı isə budur ki, artıq multikulturalizmin Azərbaycan modeli mükəmməl şəkildə formalasılbdır.

Fəxrlə deyə bilərik ki, Azərbaycanın həyata keçirdiyi uğurlu siyasi strategiya nəticəsində “sivilzasiyalararası dialoqun Azərbaycan modeli” üzərində beynəlxalq elmi ictimaiyyət bu gün diskussiyalar aparır, xalqımızın adət-ənənələrindən irəli gələn yüksək

dəyərlərin öyrənilməsi və onun tətbiq olunmasının elmi şəkildə araşdırılmasının əhəmiyyəti barədə söhbət açırlar.

Təsadüfi deyil ki, bu gün Azərbaycan sivilizasiyalararası qarşıdurmanın təzahürləri kimi meydana çıxan qlobal problemlərin həllində qarşılıqlı əməkdaşlıq çağırışları edən elm, din və siyaset xadimlərinin görüşdüyü bir məkanə çevrilmişdir. Azərbaycan mədəniyyətlərin, sivilizasiyaların qovuşduğu məkan kimi bütün dünyada qəbul olunmaqdadır. Bu mənada sivilizasiyalararası dialoqun, multikulturalizmin Azərbaycan modeli bütün dünyadan diqqətini cəlb etməkdədir.

Sivilizasiyalar və mədəniyyətlərərası dialoq prosesinin davamlılığını təmin edən Azərbaycan Şərqi ilə Qərbi arasında körpüdür. Azərbaycanın iqtisadiyyatı, elmi-mədəni potensialı elə bir səviyyəyə çatmışdır ki, sadəcə olaraq, iki sivilizasiya arasında körpü rolunu oynamır, sivilizasiyaların hər ikisinin daşıyıcısı olmaqla onların vəhdətini təcəssüm etdirir. Son illərdə qazanılmış böyük iqtisadi nailiyyətlər Azərbaycana özünən beynəlxalq mövqeyini möhkəmləndirmək, Şərqi ilə Qərbi arasında tutduğu əlverişli coğrafi vəziyyətdən daha optimal surətdə istifadə etmək imkanı vermişdir [6; 7].

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizdə multikulturalizmin özünəməxsusluğunu yüksək qiymətləndirərək bəyan edir: "Tarixi İpək yolunda yerləşən Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşlığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınmışdır. Ölkəmizdə multikulturalizm artıq alternativi olmayan həyat tərzinə çevrilmişdir" [5].

Bu yanaşma yuxarıda qeyd etdiyimiz üçbucağın müddəalarından irəli gəlir. Elmsız, təhsilsiz nə dialoq, nə sülh, nə də tolerantlıq təmin edilə bilməz. Təsadüfi deyildir ki, 2016-ci ilin 25-27 aprelində paytaxtimizda BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu keçirildi. Bu mötəbər beynəlxalq tədbirin ölkəmizdə keçirilməsi Azərbaycanda yüksək səviyyədə qorunan multikultural dəyərlərə dünya birliyi tərəfindən verilən qiymətdir. Azərbaycan Respublikasının bu sahədə apardığı xətt belə deməyə əsas verir ki, o, təkcə maddi sərvətləri ilə deyil, həm də mənəvi sərvətləri, o cümlədən yüksək mənəviyyatı, tolerantlığı, multikultural həyat tərzi və birləşməyə, sülhə meylli olması ilə digər dövlətlərə nümunə göstərilə bilər. Bir sözlə, ölkəmizdə formalaşmış tolerantlıq mühiti dövlətimizin dünya mədəniyyətinə böyük töhfəsidir [2, s.12].

Tarixi təcrübə göstərir ki, sivilizasiyalararası münasibətlərin normal olmadığı bir şəraitdə yeni dünya nizamında xaos və gərginlik qaćılmaz olur. Belə bir şəraitdə sivilizasiyalararası dialoq məsələsi alternativsiz çıxış yolu kimi görsənir. Yeni dünya nizamına gedən yolda bu sahədə tədqiqatlar aparmaq, sivilizasiyaların toqquşması konsepsiyasını müdafiə edən qrupların nəzəri baxışlarını təhlil etmək və onların baxışlarına alternativ olan sivilizasiyalararası dialoq ideyasının nəzəri-fəlsəfi əsaslarını dərindən araşdırmaq vacib məsələdir.

4. Nəticə

Müasir cəmiyyətlərin mədəni inkişafı mədəniyyətlərərası dialoqun müsbət yönəl inkişafına zəmin yaradır. Müxtəliflikdə birləşmə konsepsiyasına əsaslanan multikulturalizm siyaseti etnik mədəni müxtəlifliyin tənzimlənməsinə xidmət etməklə bərabər sivilizasiyaların və qütbərin yaxınlaşmasını da nəzərdə tutur. Polietnik cəmiyyətlərdəki etnik-mədəni müxtəlifliklər tanındıqda və qorunduqda onlar arasında dialoq və əməkdaşlıq münasibətləri formalaşır ki, bu da cəmiyyətdə siyasi sabitliyin və dinamik inkişafın əsas qarantıdır. Müxtəliflikdə birləşmə əsaslanan cəmiyyət etnik-mədəni müxtəlifliyə münasibətdə tolerantlıq nümayiş etdirməklə yanaşı fərqli mədəniyyətlərin birləşməsinə və onlar arasında

qarşılurma təhlükəsinin aradan qaldırılmasına, həmçinin mədəniyyətlərin qarçılıqlı zənginləşməsinə səbəb olur. Multikulturalizm siyasetinin tətbiq olunduğu cəmiyyətlərdə dini radikalizm, dini ekstremizm, islamafobiya, antisemitizm meyilləri öz fəaliyyətini məhdudlaşdırır və demək olar ki, ictimaiyyət tərəfindən dəsteklənmir və zaman-zaman dayaqlarını itirir.

Bu gün Azərbaycan Respublikası da sivilizasiyalararası transformativ dialoq və sosial-mədəni inkişafın yeni perspektivlərinin təzahürləri kimi meydana çıxan qlobal problemlərin həllində qarşılıqlı əməkdaşlıq çağırışları edən elm, din və siyaset xadimlərinin görüşdüyü bir məkana çevrilmişdir. Ölkəmiz mədəniyyətlərin, sivilizasiyaların qovuşduğu məkan kimi bütün dünyada qəbul olunmaqdadır. Azərbaycan hökuməti dünyada sülhün bərqərar olmasında öz tarixi missiyasını davam etdirir. Buna görə də, Azərbaycan Şərqi və Qərb sivilizasiyaları arasında dialoqun əsas mərkəzinə çevrilmişdir. Bu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məqsədyönlü strateji siyasetidir.

5. REFERENCES

1. Aliyeva, M. (n.d.). *Mehriban Aliyeva*. <https://mehribanaliiyeva.preslib.az/media-b20b5c7265.html> (in Azerbaijani)
2. Hürriyet newspaper. (2019, May 21). Modern inter-civilizational dialogue has taken place. *Hürriyyət*, (92), 12. (in Azerbaijani)
3. Multikultural.az. (n.d.). *Dialogue between cultures, peoples, and civilizations discussed at international conference*. <https://multikultural.az/az/medeni-muxteliflik/605/beynelxalq-konfransda-medeniyyetler-xalqlar-ve-sivilizasiyalar arasinda-dialoq-muzakire-olunub> (in Azerbaijani)
4. Interpress.az. (n.d.). *Mayor of the Israeli city of Akko: Azerbaijan is an example of inter-civilizational and interreligious dialogue*. <https://interpress.az/106554-srailin-akkohrinin-meri-azrbaycan-sl-sivilizasiyalararas-v-dinlraras-dialoq-nmunsidir.html> (in Azerbaijani)
5. Azadmedia.az. (n.d.). *Thanks to the efforts of President Ilham Aliyev, Azerbaijan has been recognized as a venue for intercultural and inter-civilizational dialogue*. <https://azadmedia.az/gundem/90368-azrbaycan-president-ilham-liyevin-xidmtli-saysind-mdniyytlaras-v-sivilizasiyalararas-dialoq-mkan-kimi-tannb-.html> (in Azerbaijani)
6. Evan, T., & Holý, V. (2023). Cultural diversity and its impact on governance. *Socio-Economic Planning Sciences*, 89, 101681. <https://doi.org/10.1016/j.seps.2023.101681> (in English)
7. Zapata-Barrero, R., & Mansouri, F. (2021). A Multi-scale Approach to Interculturalism: From Globalised Politics to Localised Policy and Practice. *Journal of International Migration and Integration*, 23(2), 775–795. <https://doi.org/10.1007/s12134-021-00846-w> (in English)

ƏDƏBİYYAT

1. Əliyeva, M. (n.d.). *Mehriban Əliyeva*. <https://mehribanaliiyeva.preslib.az/media-b20b5c7265.html>
2. Hürriyyət qazeti. (2019, May 21). Müasir sivilizasiyalararası dialoq yaşayıblar. *Hürriyyət*, (92), s.12.
3. Multikultural.az. (n.d.). *Beynəlxalq konfransda mədəniyyətlər, xalqlar və sivilizasiyalar arasinda dialoq müzakirə olunub*. <https://multikultural.az/az/medeni-muxteliflik/605/beynelxalq-konfransda-medeniyyetler-xalqlar-ve-sivilizasiyalar arasinda-dialoq-muzakire-olunub>

4. Interpress.az. (n.d.). *İsrailin Akko şəhərinin meri: Azərbaycan sivilizasiyalararası və dinlərərəsi dialog nümunəsidir.* <https://interpress.az/106554-srainlin-akko-hrinin-meri-azrbaycan-sl-sivilizasiyalararas-v-dinlraras-dialog-nmunsidir.html>
5. Azadmedia.az. (n.d.). *Azərbaycan Prezidenti İlham Əliyevin xidmətləri sayəsində mədəniyyətlərərəsi və sivilizasiyalararası dialog məkan kimi tanınır.* <https://azadmedia.az/gundem/90368-azrbaycan-president-ilham-liyevin-xidmtli-saysind-mdniyytllaras-v-sivilizasiyalararas-dialog-mkan-kimi-tannb-.html>
6. Evan, T., & Holý, V. (2023). Cultural diversity and its impact on governance. *Socio-Economic Planning Sciences*, 89, 101681. <https://doi.org/10.1016/j.seps.2023.101681>
7. Zapata-Barrero, R., & Mansouri, F. (2021). A Multi-scale Approach to Interculturalism: From Globalised Politics to Localised Policy and Practice. *Journal of International Migration and Integration*, 23(2), 775–795. <https://doi.org/10.1007/s12134-021-00846-w>